



2013-cü ilin yanvar-dekabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının xarici ticarətinin vəziyyəti

Naxçıvan Muxtar Respublikasının 2013-cü ilin yanvar-dekabr ayları ərzində 45 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi **511988,9** min ABŞ dolları olmuşdur. Bu müddət ərzində **402415,6** min ABŞ dolları dəyərində mal ixrac, **109573,3** min ABŞ dolları dəyərində mal idxal olunmuş, idxal-ixrac əməliyyatları üzrə müsbət saldo **292842,3** min ABŞ dolları təşkil etmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü il ərzində ixrac əməliyyatlarının həcmi 7,7% (28933,2 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi 41,5% (32141,1 min ABŞ dolları) artmışdır.

İdxal-ixrac əməliyyatlarının 2013-cü il ərzində dinamikası




İxrac əməliyyatlarında xüsusi çəkisi böyük olan dövlətlərdən Türkiyə Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyası, Gürcüstan Respublikası və digərlərinin adlarını çəkmək olar. Hesabat dövrü ərzində 402415,6 min ABŞ dolları dəyərində mal ixrac olunmuşdur ki, bunun 308295,4 min ABŞ dollarını, yəni ümumi ixracın 76,6%-ni sənaye məhsulları, 94120,2 min ABŞ dollarını, yəni ümumi ixracın 23,4%-ni isə kənd təsərrüfatı məhsulları təşkil etmişdir. Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının ixracı 9,9%, kənd təsərrüfatı məhsullarının ixracı isə 1,4% artmışdır.




İdxalın strukturunda əsas yeri tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:


	Çəki (ton)	Dəyər(min ABŞ dolları)
Sənaye məhsulları	- 3782,8	50319,5
Nəqliyyat vasitələri və onların hissələri	- 4086,7	32573,4
Tikinti materilləri	- 16406,1	17552,6
Ərzaq məhsulları	- 8103,8	6663,2
Digərləri	- 173,1	2464,6



Hesabat dövrü ərzində idxal əməliyyatlarının ölkələr üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:



Qeyd etmək lazımdır ki, hesabat dövründə idxal əməliyyatlarında dövlət sektorunun payı 21010,6 min ABŞ dolları, yəni ümumi idxalın 19,2%-ni, özəl sektorun payı 64789 min ABŞ dolları, yəni ümumi idxalın 59,1%-ni, fiziki şəxslər isə 23773,7 min ABŞ dolları, yəni ümumi idxalın 21,7 %-ni təşkil etmişdir.



2013-cü il ərzində müvəqqəti idxal rejimində muxtar respublikaya 1313,4 min ABŞ dolları dəyərində, 308,4 ton mal gətirilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının digər bölgələrinə 11598 ədəd nəqliyyat vasitəsilə 76669,3 ton, Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına 17590 ədəd nəqliyyat vasitəsilə 254667,4 ton yük daşınmışdır.